

Milli kitabxanalar arasında əlaqələr genişlənir

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Təhirov Türkiyə Milli Kitabxanasında olmuşdur. O, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Yayımalar şöbəsinin rəhbəri və Milli Kitabxananın direktoru Əli Odabaşla görüşmüşdür.

K. Təhirov görüş zamanı iki qardaş ölkənin kitabxanaları arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. Qeyd etmişdir ki, Azərbaycan və Türkiyə milli kitabxanaları arasında imzalanmış əməkdaşlıq haqqında memorandum yenilənməlidir.

Türkiyə Milli Kitabxanasının direktoru da memorandumun yaxın zamanlarda yenilənməsini məqsəduyğun

hesab etmişdir. Danışqlar əsnasında yaxın zamanlarda Türkiyə Milli Kitabxanasında Azərbaycan mədəniyyətinə, tarixinə, ədəbiyyatına və incəsənətinə dair güşənin yaradılacağı planlaşdırılmışdır. Bu məqsədlə, Milli Kitabxanadan Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə bağlı kitablar Türkiyəyə göndəriləcək.



Daha sonra Kərim Təhirov dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880-ci ildönümü münasibətilə Türkiyə Milli Kitabxanasında saxlanılan Nizami Gəncəvi əlyazmalarının elektron versiyalarının Azərbaycan Milli Kitabxanasına verilməsini xahiş etmişdir. Eyni zamanda, Misirdə və Sankt- Peterburqda mühafizə olunan Nizami

əlyazmalarının da rəqəmsal surətlərinin alınacağını və çap olunacağını bildirmişdir.

Görüş zamanı K. Təhirov işğaldan azad olmuş ərazilərimizdə 975 kitabxananın məhv olduğunu və orada olan 4 600 000 kitabın yandırıldığını vurğulamışdır. Direktor işğaldan azad olunmuş ərazilərdəki kitabxanaların kitab fondlarının bərpası üçün kitab toplama kampaniyası başladıldığını bildirmişdir. Türkiyə Milli Kitabxanasının direktoru həmin kitabxanaların fondlarına kitab göndərəcəklərini qeyd etmişdir.

Daha sonra Kərim Təhirov "Qarabağ. Əsrlərin salnaməsi" (Azərbaycan və ingilis dillərində) kitabını Türkiyə Milli Kitabxanasına hədiyyə etmişdir.

**M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"**